



İqtisadi Tədqiqatlar Mərkəzi İdarə Heyətinin üzvü Qubad İbadoğlu oktyabrın 29-dan noyabrın 2-dək Londonda keçirilən Açıq Hökumət Təşəbbüsü üzrə İllik Sammitdə iştirak edib. Sammitdə dünyanın 61 üzv ölkəsindən və beynəlxalq təşkilatlarından 1000-dək nümayəndə iştirak edib. Tədbirdə Azərbaycan hökumətinin nümayəndə heyətini Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN) sədri İnam Kərimov və Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının katibi Vüsal Hüseynov təmsil edib.

Sammitə Azərbaycan vətəndaş cəmiyyətinin yeganə təmsilçisi kimi qatılan Qubad İbadoğlu tədbirdən 1 gün əvvəl təşkil olunan Vətəndaş Cəmiyyəti günündə "Getdikcə daralan məkanda fəaliyyətin imkanları və onun çətinlikləri" mövzusunda məruzə, eləcə də sammit çərçivəsində təşkil olunan panellərdə çıxışlar edib. Çıxışında Azərbaycanda vətəndaş cəmiyyətinin durumu və onun Açıq Hökumət Təşəbbüsündə (OGP) iştirak imkanlarından danışan Q.İbadoğlu təmsil etdiyi İqtisadi Tədqiqatlar Mərkəzinin "Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nın monitorinq zamanı qarşılaşdığı çətinliklərdən bəhs edib. O, çıxışında diqqəti Fəaliyyət Planının özündən və onun tətbiqi şəraitindən irəli gələn çətinliklərə cəlb edib. Qeyd edib ki, Fəaliyyət Planının icra müddətinin digər üzv ölkələrlə müqayisədə daha uzun dövr - 3 il üçün nəzərdə tutulması onun illik əsasda qiymətləndirmə və monitorinqinin aparılmasında çətinlik yaradır. Eyni zamanda Planda nəzərdə tutulan bəzi öhdəliklərin əvvəlcədən mövcud olması, bəzi öhdəliklərin ünvanlı olmaması, bəzilərinin isə açıq hökumət siyasəti ilə birbaşa əlaqəsinin olmaması, texniki xarakter daşması OGP-nin Azərbaycanda tətbiqinin effektivliyini aşağı salır.

Q.İbadoğlu qeyd edib ki, "Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı" ilə bağlı bəzi dövlət orqanları, xüsusilə də yerli icra hakimiyyətləri az məlumatlı olduğundan monitorinq zamanı informasiya əldə edilməsi işi o qədər də asan olmayıb. Bu çətinliyin aradan qaldırılması üçün Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının verdiyi təşkilati dəstəyi xüsusilə qeyd edən Q.İbadoğlu eyni zamanda ASAN dövlət xidmətinin fəaliyyətinin vətəndaşlar üçün pozitiv nəticələrindən də danışmış.

Bu Təşəbbüsün vətəndaş cəmiyyəti üçün yaratdığı imkanlardan da bəhs edən Q.İbadoğlu monitorinq və qiymətləndirmə aparmaq, onun nəticələrini ictimailəşdirmək, şəbəkələnmək və bu məqsədlə daha çox vətəndaş cəmiyyətini eyni məqsədlər üçün səfərbər edib vahid platformada birləşdirmək, eləcə də beynəlxalq və regional əsasda əməkdaşlıq qurmaq imkanlarını qeyd edib.

Sammitdə Britaniyanın baş naziri David Kameronun, ABŞ dövlət katibi Con Kerrinin, eləcə də İndoneziyanın baş naziri, Tanzaniyanın, Fil Dişi sahilinin prezidentlərinin qatıldığı müzakirələrdə Açıq Hökumət Təşəbbüsünün genişləndirilməsi imkanlarından və təsirlərindən danışılıb.

Britaniya baş naziri Kameron çıxışında qeyd edib ki, şəffaflıq korrupsiya ilə mübarizədə peyvənddir. O, bir çox ölkələrdə hakimiyyətdə olanların şəffaflığa meyilli olmaması, təbii sərvətlərdən gələn gəlirləri gizlətməsindən danışmış və həmin ölkələrə müraciət edərək mülkiyyət sahiblərinin adlarını açıqlamağa çağırıb.

İTM İctimaiyyətlə əlaqələr departamenti